

Yaradıcılıq və yaddaş kontekstində Yusif Səmədoğlu nəsrinin spesifik xüsusiyyətləri

Leyla Əliyeva

Sumqayıt Dövlət Universiteti. Azərbaycan.

E-mail: aliyevaleyla74@mail.ru

Annotasiya. Yaradıcılıq, sözün hərfi mənasında nə isə yeninin yaradılmasıdır. Yaradıcılıq prosesində insanın bütün psixi prosesləri, onun duyu, qavrayış, hafizə, təfəkkür və təxəyyülü iştirak edir. Ədəbiyyatla yaddaşın bağantwortının mahiyyəti sənətkarın özündə gizlidir. Məsələn, yazıçı bu və ya digər surəti yaratmaq üçün müşahidələr aparır, həyatda rastlaşdığı insanları, onların hərəkətlərini təhlildən keçirir, daha sonra müxtəlif adamlarda müşahidə etdiyi xüsusiyyətləri, əlamətləri birləşdirir. Bu mənada, Yusif Səmədoğlunun öz yaradıcılığında, bədii-estetik konsepsiyasında Azərbaycanın milli-mənəvi dəyərlər sistemini qoruyan, inkişaf etdirən və onu milli özünüdərkin həllədici amilinə çevirən fenomenal yazıçı statusunu qoruması diqqət cəlb edir.

Açar sözlər: yaradıcılıq, yaddaş, bədii mətn, Y.Səmədoğlu, nəşr

Məqalə tarixçəsi: göndərilib – 06.01.2021; qəbul edilib – 10.01.2021

Specific features of Yusif Samadoglu's prose in the context of creativity and memory

Leyla Aliyeva

Sumgait State University. Azerbaijan.

E-mail: aliyevaleyla74@mail.ru

Abstract. Literal meaning of the word “creativity” is to create something new. All mental processes of a person, his feelings, perception, memory, thinking and imagination are involved in the creative process. The main point of the relation between literature and memory is hidden inside the artist. For example, a writer makes observations to create this or that character, analyzes the peoples and their behaviours that he faces in his life, and then connects these features and signs observed in different people. In this sense it should be noted that Yusif Samadoglu, in his creative work, artistic and aesthetic concept, maintains the status of a phenomenal writer who protects and develops the system of national and spiritual values of Azerbaijan and turns it into a decisive factor of national self-consciousness.

Keywords: creativity, memory, artistic text, Y.Samadoglu, prose

Article history: received – 06.01.2021; accepted – 10.01.2021

Giriş / Introduction

Yaradıcılıq mürəkkəb fəaliyyət növüdür, bu aktin nəticəsində elm, incəsənət, texnika sahəsində yeni əsərlər meydana gəlir. Yaradıcılıq, sözün hərfi mənasında nə isə yeninin yaradıl-

masıdır. Adətən yaradıcılıq fəaliyyətinin nəticəsində nə isə yeni bir ideya, nəzəriyyə, qanun, yeni maşın, yeni bir bədii əsər yaranır. Yaradıcılıq fəaliyyətinin öyrənilməsinə XIX əsrin so-

nu, XX əsrin əvvəllərindən başlanmışdır. Bu dövrlərdə assosionist (H.Spenser, A.Ben), ges-talt psixoloji (F.V.Köler, K.Koffka, K.Levin), bəhaviorist (C.Uotson, M.Vertgeymer, E.L.Tordayk), analitik (Z.Freyd, K.Q.Yunq, A.Adler və b.), koqnitivist (C.M.Kettel, J.Piaje, C.Kelli, R.Solso) və humanist (A.Maslou, K.Rocers, Q.Olport, C.Rotter) yanaşmalarda yaradıcılıqla bağlı müxtəlif nəzəriyyələr meydana gəlmişdir. Rus psixoloqu S.L.Rubinşteyn yaradıcılığa belə bir tərif vermişdir: "Yaradıcılıq insanın xüsusi növ fəaliyyəti olub, ictimai əhəmiyyəti olan maddi və mənəvi dəyərlərin yaradılması prosesidir. Yaradıcılıq da mahiyyət etibarı ilə idrakdır. Yaradıcılığa sadəcə olaraq idrakdır demək də azdır. Ona görə ki, hər cür idrak fəaliyyəti elə insanın fəallığıdır. Yaradıcılıq insanın fəallığının xüsusi formasıdır" [7, s.360]. Yaddaş şurə və təhtəlşür, zaman və fövqəlzaman, məkan və fövqəlməkan üçbucağında qavrayan, fərqləndirən, birləşdirən, mücərrədləşdirən, xatırladan, ötürən, öyrənən kimi müxtəlif funksiyalara malikdir [5, s.131]. Yaddaş xatırlamalar vasitəsilə üzə çıxır. "Yaddaş ünsürü bu və ya

başqa dərəcədə insan şürünün bütün aktlarında iştirak edir. Yaddaşsız mədəniyyət yoxdur. Fəlsəfi-psixoloji baxımdan insan gözü önündə baş verən çağdaş olayları bilavasitə özünün təəssüratında hasil edir. Yaddaş insanın artıq olmuş, qəbul edilmiş məlumatları, yəni keçmişə dair anlayışları toplayıb saxlamasına xidmət edən xüsusi bacarığıdır" [10, s.7]. İnfomasiyanın fasiləsiz olaraq psixikada toplanması prosesi psixi fəaliyyətin bütün dövr və sahələrini əhatə etməklə bəzi hallarda avtomatlaşır, qeyri-şüuri mahiyyət kəsb edir. "Zamanın yeganə meyari" (Deni Didro) olan yaddaş haqqında ingilis yazıçısı Cerom Klapka Ceromun məşhur aforizmində deyilir: "Yaddaş qəribə görüntülər yaratmayı bacarır. O, ruhların məskən saldığı evə bənzəyir və bu evin divarları arasında daim gözə Görünməz addımların əks-sədəsi eşidilir. Şüşələri sınmış pəncərələrdə önlərin qaraltıları görünüb-yox olur, lap yanımızda isə bizim keçmiş günlərimizin kədərli kabusları dolaşır" [11]. Yaddaş sözün dar mənasında fərdin, sözün geniş mənasında isə bəşəriyyətin indidə yaşayan keçmişidir.

Əsas hissə / Main Part

Yaradıcılıq və fərdiyyət

Yaradıcılıq prosesində insanın bütün psixi prosesləri, onun duyğu, qavrayış, hafızə, təfəkkür və təxəyyülü iştirak edir. Bu da bir həqiqətdir ki, yaradıcılıq prosesində təxəyyülün rolü daha qabarıq şəkildə özünü göstərir. Xüsusilə bədii yaradıcılıqda təxəyyül müstəsna dərəcədə əhəmiyyətə malikdir. Hər bir ədəbi-bədii əsər ideya və məzmuna malik olur. Sənətkar yazıçı bu ideyanı elmi əsərlərdəkindən fərqli olaraq, konkret obrazların vasitəsilə əks etdirir. Obrazları yaranan isə yazılıçının bədii təxəyyülüdür. Bədii təxəyyülün mahiyyəti yeni obrazlar yaratmaqdan ibarətdir. Məhz bu obrazlar yazılıçının ideyalarının, fikirlərinin, düşüncələrinin daşıyıcı funksiyasını yerinə yetirir. Ədəbi-bədii yaradıcılıqda mühüm rol oynayan təxəyyülün gücü onda ifadə edilmir ki, sənətkar həyatı reallıqdan daha çox uzaq olan obrazlar yarada bilsin, əksinə yazılıçının, rəssamin təxəyyülünün gücünü onda ifadə edilir ki, onlar özlərinin həyatı qavrayışlarını həyatın tələblərinə, özünün ideyasına

uyğun bir şəkildə elə dəyişdirir, birləşdirir, yenidən işləyir ki, tamamilə yeni, əyani obrazlar yarada bilirlər. Ümumiyyətlə, insanın duyub və qavradıqlarının, psixikasında baş verənlərin hamısı izsiz ötüşmür, müəyyən mənada orada hifz olunur, bəzən ömürlük qalır. Keçmişdə baş verənlərin psixikada izi, əlamətləri, işarələri, kodu, sürəti mütləq qalır. İnsan psixikasının mühüm universal xüsusiyyətlərindən biri də infomasiyanın fasiləsiz olaraq toplanması qabiliyyətidir. Bu proses psixi fəaliyyətin bütün dövr və sahələrini əhatə etməklə bir çox hallarda avtomatlaşır, hətta az qala qeyri-şüuri mahiyyət kəsb edir. Yaddaş və onun mexanizmləri qədim zamanlardan günümüze qədər alımlərin maraq dairəsində olan və diqqət cəlb edən bir problemidir. Aristotel yaddaş və xatirə haqqında fikir yürüdərək belə hesab edirdi ki, yaddaş keçmiş təəssüratların dərk edilməsidir. Xatirə isə öz növbəsində düşüncədir, bizim nə isə hiss etməyimizin, qavramağımızın və ya öyrənməyimizin düşüncəsidir, yəni açıq-aydın axtarış və bunun-

la əlaqədar idrak aktının şərtləşdirilmiş qərarı. Yaddaş abstrakt təfəkkürlə yalnız qismən şəkil vasitəsilə bağlıdır. Xatirə isə şəklin mühitə müəyyən dərəcədə aid edilməsinin dərk olunmasıdır [6, s.55]. Qeyd etmək lazımdır ki, psixologiyada yaddaşın funksional imkanlarını müəyyən edən bir neçə nəzəriyyələr formalasmışdır. Bunlardan psixoloji, fizioloji, biokimyəvi, informasiya, koqnitiv və neyrofizioloji nəzəriyyələri qeyd etmək olar. Psixologiyada ən çox öyrənilmiş sahə olmasına baxmayaraq, yaddaş haqqında qənaətlər hələ də yox dərəcəsindədir. İnsan yaddaşı ilə bədii yaradıcılıq fəaliyyəti arasındaki əlaqələri öyrənmək cəhdləri də çox olmuşdur. Yaddaş üç mühüm prosesin nəticəsində yaranır. Onlardan birincisi yaddasaxlamağıdır. Bu prosesdə beynə daxil olan müxtəlif informasiyaların təhlili, identifikasiyası və kodlaşdırılması aparılır. Hafızə prosesinin ikinci mərhələsi informasiyanın hifz olunmasıdır. Prosesin üçüncü mərhələsi ixtiyari və ya qeyri-ixtiyari yadasalmadır. İformasiyanın yada salınmasını haqlı olaraq yaddaşın əsas funksiyası, insanın öz təcrübəsindən istifadə edə bilməsinin əsası hesab edirlər. Ədəbiyyatla yaddaşın bağlantısının mahiyyəti sənətkarın özündə gizlidir. Məsələn, yazıçı bu və ya digər surəti yaratmaq üçün müşahidələr aparır, həyatda rastlaşlığı insanları, onların hərəkətlərini təhlildən keçirir, daha sonra müxtəlif adamlarda müşahidə etdiyi xüsusiyətləri, əlamətləri birləşdirir. Hər bir xalqın milli-mənəvi irləni, əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olmuşdur. Prof. N.Qəhrəmanlı tarixi yaddaşa yazıçı münasibətini belə ifadə edir: "...tarixə yazıçı münasibəti tarixi dövrə baş vurub çıxmından ibarət olmur. Bu, həm də xalqın böyük mənəvi ehtiyatına, onun düşüncə xəzinəsinə, şüur sərvətinə yüksək bələdlik və həmin mənbələrdən məharətlə istifadə deməkdir. Müasir oxucuya keçmiş haqqında elə-bələ söz və ya ekzotik epizoddan daha çox düşüncə lazımdır" [3, s.158]. Tarix özündən sonra layiqli irlər qoyub getmiş belə fenomen şəxsiyyətlərin əməlləri ilə zənginləşir, sanballılıq qazanır. Millətin vahid məqsədlər uğrunda

mübarizəsi üçün zəruri olan ideya – milli ideo- logiya da məhz belə şəxsiyyətlərin dünyagörüşünün əks olunduğu konsepsiylərlə reallığa qovuşur. Bu mənada, Yusif Səmədoğlunun öz yaradıcılığında, bədii-estetik konsepsiyasında Azərbaycanın milli-mənəvi dəyərlər sistemini qoruyan, inkişaf etdirən və onu milli özünüdərkin həllədici amilinə çevirən fenomenal yazıçı statusunu qoruması diqqət cəlb edir.

Ədəbi mühit və müəllif fərdiyyəti

Yusif Səmədoğlu yaradıcılığı və yaddaş arasında ikili münasibətlər var. Birincisi, Yusif Səmədoğlu ədəbiyyat yaddaşımızın məhək daşlarından biridir. İkincisi, yaddaş yazıçının yaratdığı ədəbiyyatın əsasını təşkil edir. Tofiq Abdinın Yusif Səmədoğlu haqqında söylədiyi sətirlərdə deyilir ki, o, "ədəbiyyatda bir şeyi dəqiq ləşdirdi: cild-cild yazı yazıb yazıçı olmaq olmaz. Bu dünyada bir Yazıçı, bir Sənətkar kimi qalmaq üçün çox yazmaq şərt deyil, gözəl yazmaq şərtidir" [12, s.22]. Kamil Vəliyev isə "Qətl günü" romanının məziyyətlərindən bəhs edərək yazar: "Həyatın və insanın bədii idrakı baxımından "Qətl günü" romanının ədəbiyyatımızda hadisə olması 60-cı illər nəsrinin yüksəlişini əks etdirən yeni bədii nailiyyət kimi oxucuları ürəkdən sevindirdi... Mifik zamanla, hardasa konkret və hardasa mücərrəd qədim zaman, yaxın tarixi keçmişlə müasir həyat üzvi şəkildə bağlanmışdır. Ayrı-ayrı zamanların dəyişməyən həqiqətlərini üzə çıxaran yazıçı insanın mənəvi dəyər meyarını: xeyir və şəri, işiq və zülməti, cəsarət və qorxaqlığı, ədalət və istismarı, gözəllik və eybəcərliyi, həyat və ölümü... canlı lövhələri unudulmaz insan xarakterləri ilə qarşı-qarşıya qoymuşdur. İşığın, xeyrin, cəsarətin tərəfində dayanan yazıçı idealı həyatın gözəlliyyini, ölümsüzlüyünü təsdiq edir. Bu təsdiq böyük etiraf və sənətkarın bədii obrazlarla təsdiq etdiyi fəlsəfi düşüncələrinin yekunu kimi iibrətamızdır" [12, s.106]. Y.Səmədoğlunun yaradıcılığı təxminən yarım əsrə yaxın bir zaman çərçivəsini əhatə edir. Y.Səmədoğlu yaradıcılığının mahiyyətini dərk etmək üçün ədibin dövrünün ümumi ab-havasına nəzər yetirmək vacib əhəmiyyət daşıyır. 1950-1990-cı illər ərzində Azərbaycan nəsri bir neçə mərhələdə inkişaf etmişdir. Y.Səmədoğlu "yeni nəşr" ədəbi məktəbinin nümayəndələrindən biridir, eyni zamanda

müstəqillik dövrü Azərbaycan nəsrinin aparıcı simalarındandır. Yaradıcılığa hekayə ilə başlayıb roman ilə yekun vuran Y.Səmədoğlunun yaradıcılığında yaddaşın bədii-estetik səciyyəsini və funksionallığını tam mənasında elmi-nəzəri izahı dövrün ədəbi mühitinin xarakterinə münasibət bildirmədən qeyri-mümkün görsənir. Yaddaş Y.Səmədoğlu nəsrinin əsas səciyyəsidir, bu danılmazdır. Həmin səciyyəni formalaşdırın iki amili xüsusi qeyd etmək lazımdır. Dövrün ədəbi mühiti və müəllif fərdiyəti. Y.Səmədoğlunun bədii dünyasında yaddaşın bədii estetik məzmunu məhz bu iki kateqoriyanın qarşılıqlı münasibətində anlam qazanır, mənalıdır. Onun roman və hekayələri fərqli ideya və kompozisiya xüsusiyyətləri, fərdi yaradıcılıq üslubu, özünəməxsus sənətkarlıq məziyyətləri, nəşr poetikasının mürəkkəbliyi və qeyri-adiliyi ilə seçilir. Milli-mədəni, tarixi-ictimai, mifopetik yaddaş onun əsərlərində ayrı-ayrı qatlar şəklində təzahür edir. Yusif Səmədoğlunun müxtəlif əsərlərinin bir-biri ilə mətnlərarası münasibətlərdə olmasını təmin edən məqamlardan biri də, onun roman və hekayələrində sənətə bağlılıq, ictimai nöqsanların tənqid, milli tarixi yaddaşa sadıqlıyın, Azərbaycançılıq düşüncəsinin fəal yazılıçı mövqeyindən bədii təcəssümünün güclü olmasıdır. Bu fikir yazılıçının romanları, "220 nömrəli otaq" (1960), "Qalaktika" (1973) kitablarındakı hekayələri, bir qədər sonra çap etdirdiyi "Astana", "İncə dərəsində yaz çağrı" hekayələri haqqında da keçərlidir.

Yusif Səmədoğlu nəsrinin strukturunda yaddaşın rolü

Y.Səmədoğlunun mürəkkəb kompozisiyası ilə seçilən hər iki romanının mətnlərinin yaddaş strukturunda təqdimi nəzərə çarpir. Həm "Qətl günü", həm də "Deyilənlər gəldi başa.." romanlarında təhkiyəçi-qəhrəmanlar öz daxili dünyası, şəxsi yaddaşı ilə iç-içə təqdim olunur. Bu əsərlərin qəhrəman və personajları daima öz keçmişlərindən, yaddaşlarına yığılıb qalmışlardan, xatirə və artıq ölüb-getmiş anlardan bəhs etmək, bütün bunları oxucuya nəql etmək vəzifəsi daşıyırlar. Bu da bədii məndə hadisələrin öz gerçək xronoloji ardıcılığından uzaqlaşmasına, hadisələrin ənənəvi əvvəldən sona doğru gedışatına əks düzümüə səbəb olur. Məsələn, "Qətl günü" romanında istər mifoloji, istər

etno-psixoloji yaddaş vasitəsilə daha qədim mətnlərlə əlaqələrin qurulmasının şahidi oluruq. Hətta bu bağ "Oğuz xagan" dastanına qədər gedib çıxır. "Qətl günü" romanında dünyadaki bütün yaradışları fövqəltəbi, qeyri-adi, fantastik şəklə salmaq funksiyası daşıyan mif ilə dünyada baş vermiş real hadisələrə əsaslanan tarixi həqiqətlər sintez olunur.

Mövzuları, əsərlərinin quruluşu, mənzərə və obrazyaratma ustalığı, hadisələrin simvolik-məna yükünü qabartmaq bacarığı, vətənpərvərlik və insana məhəbbət duyğularının birbaşa ifadəsi şüuraltı qata enməklə, təsvir orijinallığı nümayiş etdirən Y.Səmədoğlunun dil və üslub xüsusiyyətləri, fərdi yaradıcılıq keyfiyyətləri ilə seçilən bir nasir kimi yetişdiyini sübut edir. O, hələ sosializm cəmiyyətinin, avtoritar rejimin ən sərt dövründə 1959-cu ildə "Yaddan çıxmış sözlər" novellasında, "Xəzri" hekayəsində cəsarətlə millətimiz üçün faciəvi mahiyyəti olan tarixi hadisələri qələmə almış, "Türkmənçay – 1828-ci il" müqaviləsini yada salmış, torpaqlarımızın iki yerə parçalanmasını Təbriz harayı kimi qələmə almışdır. Yaziçi "Deyilənlər gəldi başa" adlı yarımcıq qalmış romanında son illərin – müstəqillik ərefəsi və müstəqillik dövrünün ilk illərinin hadisələrini əks etdirməyə cəhd göstermiş, azərbaycançılıq mövqeyini bir daha ortaya qoymuşdur. Xalqın tarixi, milli-mental dəyərləri, mifoloji, etnik və poetik yaddaşı Y.Səmədoğlu yaradıcılığının əsas mövzularını təşkil edirdi.

Y.Səmədoğlunun "Astana" (1978) hekayəsi "Ölüm var ölümdü, ölüm də var zülümdü" el sözü ilə başlayır. Hekayəyə qəflətən giriş edən müəllif oxucunu həyəcanlandırır. Hadisələrin təsvirini yaratdığı personaja həvalə edir. Bu xarakterin şüurundan keçənləri oxumağa başlayan oxucu əvvəlcə çətinlik çəkir. Hadisələrin başvermə ardıcılılığı və ya nizamını tuta bilmir. Bir qədər keçdikdən sonra məsələ aydınlaşır. Y.Səmədoğlunun bilərək seçdiyi bədii priyom işə yarayır. Hadisələr ənənəvi ardıcılılıqda deyil, əksinə düzülür: sondan əvvələ. Bunu personajın öz yaddaşını paylaşması ilə aşkara çıxarıraq. Hekayənin əvvəlində özünün harada olduğunu müəyyən etməkdə ciddi çətinlik çəkən personajın psixoloji əhval-ruhiyyəsini anlamaq lazım gəlir. Hadisələrin təsvirini yaratdığı personaj-

həvalə edir. Bu xarakterin şüurundan keçənləri oxumağa başlayan oxucu əvvəlcə çətinlik çəkir. Hadisələrin başvermə ardıcılılığı və ya nizamını tuta bilmir. Bir qədər keçdikdən sonra məsələ aydınlaşır. Personajın yaddaşındakı hadisələrin epizodik təsviri və gərgin-emosional təhkiyə hekayənin əsas ideya-məzmununu anlamağı bir qədər gecikdir. Hekayənin başlığı kimi verilən astanın mahiyyəti tədricən çözülür. Qəhrəman həyatının ən böyük və ən mürəkkəb astanasında dayanıb, bircə addım atsa, astanını keçəcək. Y.Səmədoğlu intellektini ən bariz şəkildə tərənnüm edən bu hekayədə hadisələr arasında məntiqi əlaqəni tapmağa kömək edən deyimlər var. Bu deyimlər sayəsində hekayə qəhrəmanın 43 illik ömrünün uşaqlıq və gənclik illərinə, bugününe səbəb olan hadisələrə gedib çıxməq mümkündür. Y.Səmədoğlunun "Qalaktika" hekayəsində də yaddaş həm mətnin qurulmasında, həm də oxucu tərəfindən dərkində yanından iştirak edir. "Foto-fantaziya" hekayəsində də təhkiyə əsas personaj – Sadığın aldığı teleqramla başlayır. Tədricən keçmişə doğru hadisələrin təsviri başlayır. Hekayənin mövzusunu ailə-məişət, əxlaq dəyərlərinin pozulması, insanların insan kimi öz xarakterini itirməsi təşkil edir.

İctimai və fərdi yaddaşın bədii əksində müəllif mövqeyi

Yusif Səmədoğlunun hekayələri onun sonrakı qeyri-adi roman yaradıcılığının başlangıcı kimi olduqca dəyərlidir. Müəllifin yaradıcılığında bədii fantaziya, kifayət qədər geniş yaradıcı təxəyyüllə yanaşı, eyni zamanda real həyatda gördüklerinin, yaşadıqlarının, duyduqlarının, real təəssüratlarının da xüsusi yeri və önəmli payı vardır. Müəllifin fərdi yaşantılarının, şəxsi xatirələrinin yaddaşından sözülrək bədii mövzuya çevriləməsi baxımından "Gözlər", "Qartal" və "Güllər" hekayələrinin xüsusi əhəmiyyət daşdığını qeyd etmək lazımdır. Bu üç hekayəni eyni müstəvidə və ya tədqiq kontekstində bir-ləşdirən təkcə Yusif Səmədoğlunun müəllifliyi deyil. Belə ki, hər üç hekayənin bədii tematikasını müəllifin şəxsi xatirəleri, ailəsi ilə bağlı xatirələrinin təşkil etməsidir. Hər üç hekayənin semantik izahının kilid açarı Azərbaycanın xalq şairi və Yusif Səmədoğlunun atası Səməd Vurğundur. Yazıçının yaradıcılığında fərdi yaddaşı

ilə məxsus olduğu toplumun yaddaşı paralel şəkildə öz bədii təcəssümünü tapa bilir. Y.Səmədoğlunun yaradıcılığında müasirlik daima tarixiliklə sintezdədir, vəhdətdədir. Ədəbiyyatın zənginləşməsində, onun tematik və süjet tükənməzliyində fərdi üslubun fundamental əhəmiyyəti vardır. Bu baxımdan müəllif fərdiyəti Y.Səmədoğlu yaradıcılığının özünəməxsusluğunu təşkil edən əsas amilə çevrilir.

Yusif Səmədoğlunun roman və hekayələrində ədəbi mətn yaddaşı qarşımıza iki şəkildə çıxır. Birincisi, mətn mədəniyyətinin sərhədsizliyi amili ilə əlaqədar olaraq, müəllifin istənilən mətni özünə qədər mövcud mətnlərlə müəyyən bağlılıq qura bilir. Bu, özünü mətnin müxtəlif qatlarında bürüzə verə bilir. Məsələn, "Qətl günü" romanında istər mifoloji, istər etno-psixoloji yaddaş vasitəsilə daha qədim mətnlərlə əlaqələrin qurulmasının şahidi oluruq. Yusif Səmədoğlu yaradıcılığında ədəbi mətn yaddaşının digər bir forması isə müəllifin öz mətnləri arasındakı münasibətlərdə özünü göstərir. Müəllifin roman və hekayələri arasında qəribə bir bağlılıq var, bu mətnlərin demək olar ki, böyük qismi biri digərinin əvvəli və sonu kimi çıxış etmək qabiliyyətinə malikdir. Bu bağlılıq bəzən bir mətnin personaj və obrazlarının digər mətnə qarşımıza çıxməsi ilə xarakterizə olunur. Məsələn, feldşer Mahmud həm "Qətl günü" romanının, həm də "İncə dərəsində yaz çağı" hekayəsinin əsas personajlarından biridir. Müəllifin roman və hekayələri arasında qəribə bir bağlılıq var, bu mətnlərin demək olar ki, böyük qismi biri digərinin əvvəli və sonu kimi çıxış etmək qabiliyyətinə malikdir. Y.Səmədoğlunun yaradıcılığı bir çox ədəbi-bədii düsturları özündə saxlamaq qabiliyyəti ilə seçilir. Bəzən bu düsturların açılışı müxtəlif mətnlərin kontekstində baş tutur. Onun yaradıcılığı ilə müxtəlif şəkillərdə bağlılışı olan mətnlərin bəzisi lap uzaq keçmişə, bəzisi isə lap yaxın dövr ədəbiyyatına aiddir.

Yusif Səmədoğlunun yaradıcılığına xüsusi rəng qatan əlamətlərdən biri də müəllifin yaşadığı dövrün tarixinin öz yaddaşındakı inikası: bədii mətnə ötürmək qabiliyyəti ilə bağlıdır. Müəllifin roman və hekayələrində yazıçının uşaqlıq və gənclik dövrlərinin koloritini yaddaşdan sözülbə mətnə axması səciyyəvi haldır.

Y.Səmədoğlunun öz şəxsi yaddaşı əsərlərində hadisələrin zaman və məkan seçimində xüsusi rol oynayır. Zamanın və məkanın yaddaşı, daha aydın desək, müəyyən zaman mərhələsinin və hər hansıa məkanın özündə ehtiva etdiyi yaddaşın bədii mətndə oxucu tərəfindən aşkarlanması birbaşa müəllif ideyasının gerçəkləşməsi, müəllifin öz məqsədinə nail olmasıdır. Yusif Səmədoğlu, yaradıcılığı boyunca, həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycanlıq mövqeyində duraraq, milli mentalitet, vətənin azadlığı, müstəqillik duyğusu ilə yaşayıb. Y.Səmədoğlu 1959-cu ildə "Xəzri" hekayəsində cəsarətlə Vətənimiz üçün faciə olan mühüm tarixi hadisəni qələmə almışdır. Yusif Səmədoğlunun, coğrafi şərtlərdə qeyri-mümkün görünen təbiət hadisəsini bədii metoforik üsulla "Təbrizdə Xəzri əsdirməsinin" əsasında Cənubi və Şimalı Azərbaycan arasındaki milli-mənəvi doğmalığı, tarixi-etnik vəhdəti üzər çıxarmaq cəhdidə dayanır. Yusif Səmədoğlunun yenə 1959-cu ildə yazdığı başqa bir hekayədə, "Yaddan çıxmış sözlər"də üç cavan, üç subay, üç yarasıqlı oğlanın "söz oyun"undan bəhs olunur. Vaxtı əyləncəli keçirmək xatırınə üç nəfərin öz aralarında zarafatyana qurduqları oyun yaddan çıxmış, lap az-az işlədilən sözlərin xatırlanması məqsədi daşıyır. Taxikardiya, adiafon, epilepsiya kimi sözlərin xatırlanmasından sonra, oyun iştirakçılarından birinin "Türkmənçay..1828-ci il" deməsi ilə oyun bitir. Hekayədə hamının yaddan çıxdığı iki söz kimi təqdim edilən bu kəlmələrdən sonra üç nəfərin üzü bir daha gülmüür. Bir xalqın keçmişini, tarixini, milli-mənəvi yaralarını təxminən bir səhifəlik hekayəyə sığışdırmaq bədii ustalıq tələb edir. Yusif Səmədoğlu sənətkarlığının əsl gücü məhz belə məqamlarda özünü göstərir. Milli-mənəvi yaddaşın qabarıl şəkildə öz təzahürünü tapdıgi hekayələrdən biri də "220 nömrəli otaq" hekayəsidir. Romantik gənclik dövrünü yaşıyan hekayə qəhrəmanlarının əqidə müxtəlifliyi dövrün mənəvi-sosial və siyasi mənzərəsi ilə üst-üstə düşür. Tardan imtina, mədəni irsdən, etnik yaddaşdan imtina kimi təqdim olunur, milli özünüdürəkin qarşısında duran maneaya çevrilir. Tarla bağlı məqam oxucunu ötən əsrin əvəllərinə yönəldə bilir. Yazarının məqsədi 1930-cu illərdə Süleyman Rüstəmə "oxuma tar, səni başa düş-

mür proletar..", Mikayıl Müşfiqə "Oxu tar, səni kim unudar" şeirlərini yazdırın rejimin iç üzünü bütün gerçəkliyi ilə ifşa etmək, bədii sözün təsireddi gücündən yararlanmaqla sosializmin eyni mahiyyətdə ötən əsrin ortalarında da davam etdiyini göstərməkdən ibarətdir. Y.Səmədoğlunun "Qətl günü" romanından öncə yazdığı "İncə dərəsində yaz çağı", "Bayatı-Şiraz", "Astana" hekayələrini birləşdirən ortaq cəhətlər vardır. Bunlardan ən ümdəsi hər üç hekayənin müxtəlif planlarda "Qətl günü" romanının yazılmasında hazırlıq mahiyyəti daşımasındadır. Belə ki, adıçəkilən hekayələrlə "Qətl günü" romanı arasında müxtəlif istiqamətli bağıntılar var: mövzu, obraz, zaman-məkan və s. kateqoriyalarda bağlılıq özünü göstərir. Romanın ideya-məzmun qatının əsasında dayanan Xeyir və Şər probleminin bünövrəsi, rüşeymləri qeyd edilən hekayələrlə başlayır.

Yusif Səmədoğlu nəşrində ədəbi mətn yaddaşının mifopoetik və folklor qatı

Bəşəriyyət öz inkişafı boyunca öz ilkin başlangıcından nə qədər uzaqlaşsa da, insanların beyninin alt qatlarında – təhtəlşüründə əski mədəniyyətdən çoxlu sayda simvollar daşıyır. Bu simvollar özlərini rəmzi-obrazlı formada təzahür etdirirlər ki, məhz bu təzahürləri də K.Q.Yunq "arxetip" adlandırırdı. Müxtəlif ədəbi dövrlərin və ədəbi şəxsiyyətlərin yaradıcılığında yazılı ədəbiyyatın müxtəlif zamanlarda mifologiyaya və folkloraya mürəkkəb, özünəməxsus formada dinamik müraciətinə rast gəlmək olur. Yusif Səmədoğlu nəşrinin unikal əlamətlərindən biri də məhz bu əsərlərdə mifopoetik yaddaşın müxtəlif mənşəli (dini, tarixi, ədəbi, mədəni) arxetiplərlə təzahür etməsidir. Hər səhifəsində tükənməz yazıçı fantaziyasının, unikal fikir və ideyaların cəmləşdiyi "Qətl günü" romanının bütöv məzmununun, müəllif ideyasının dərki, mətnin ötürdüyü mesajların açılması üçün əsərin mifopoetik qatını müəyyənləşdirmək lazımlı gəlir. "Qətl günü" romanında dünyadakı bütün yaradılışları fövqəltəbii, qeyri-adi, fantastik şəklə salmaq funksiyası daşıyan mif ilə dünyada baş vermiş real hadisələrə əsaslanan tarixi həqiqətlər sintez olunur. Yusif Səmədoğlu mifopoetik düşüncənin sahəsinə düşən miflər öz ilkin başlangıcında olduğu kimi "temiz" deyil, bu miflər saf irreal strukturunu real,

məntiqə uyğun çalar və rənglərə bürünməklə qismən pozmuş olur. Mifopoetik qat bu romanın əsas məğzini təşkil edir, əsasən arxetip və motivlərlə gerçəkləşir.

“Qətl günü” romanında bu günün hadisələri ilə yanaşı, 20-ci illərin, 30-cu illərin, daha uzaq keçmişin (təxminən XVIII əsrin) hadisələrindən də səhbət açılır. Zamanca uzaq hadisələr qırılmaz tellərlə bir-birinə bağlanır və bu bağlılıq onları vahid bir romanın ayrılmaz tərkib hissələrinə çevirir. Diqqət yetirdikdə əsərin bir neçə hekayə əsasında qurulduğunu müşahidə etmək olar: Sədi Əfəndinin “Qətl günü” əsəri, Sədi Əfəndinin “Gündəlikləri”, Zülfüqar kişi, Məmməd və tatar Temirlə bağlı hadisələr, xəstənin həyatı ilə bağlı əhvalatlar və s. “Lakin zaman və məkan ayrılıqlarına baxmayaraq, bütün surətləri vahid İnsan adı birləşdirir. Onlar Yer adlanan ananın övladlarıdır, onların başı üzərində dünən də göy qübbəsi var idi, bu gün də var. Dünənki ölülərin açıq qalmış gözlərində alma boyda ulduz yanırdısa, bugünkü ölülərin də açıq qalmış gözlərində eyni ulduz yanır. Uzaqdan gözə dəyən çıraq, sozalan lampa, “çözə-yən” işıq ürəklərə dünən də həzinlik gətirmişdi, bu gün də gətirir” [2, s.153]. Həm dünənin, həm də bu günün insanlarına mifoloji don geyindirməklə, müəllif bir növ keçmiş – indinin sərt sərhədlərini yaxşı mənada dağıdır, bəşəriyyətin bütöv zaman modelini yaradır. “Qətl günü” romanı mənfur Sovet rejiminin və ideologiyasının ədəbiyyata mənfi təsir etdiyi bir dövrdə, milli-mənəvi dəyərlərin uzaqlaşdırıldığı, tarixi və milli kimlik məsələlərinin qaldırılmasının qadağan olduğu bir şəraitdə yazılmışdır. Millitarixi yadlaşmanın, mədəni-mənəvi itkilərin fəciəviliyini dərk edən dövrün yazılıçı və şairləri öz yaradıcılığında sətiraltı mənalara, ikili oyunlara, bir növ “gözdən pərdə asmalara” six-six müraciət etməyə başlamışdır. Milli-mənəvi ruhun zənginlikləri, tarixi-mental dəyərlər, millet, tarix kontekstində yaddaşın bütün laylarının bu cür əsərlərdə təcəssümü və bədii inikası folklor qaynaqlı simvollar, rəmzlər, motiv və ünsürlərlə gerçəkləşirdi. Yazıcıının tarxilik və müasirlik müstəvisində demək istədiyi, vurğulamağa çalışdığı daha böyük “gerçəkliliklər”i, roman mətnində özünəməxsus bədii məharətlə

gizlətməkdə ən əsas yardımcı vasitələrinə folkor motivləri də aiddir.

Ədəbi-nəzəri fikirdə və tənqiddə “Deyilənlər gəldi başa” romanının yarımcıq qalmasını qəbul edənlər və etməyənlər var. Romanın öz məzmununu tamamlamaq və oxucu üçün bədii nəticələrini əhatə edə bilmək qabiliyyətini müşahidə edən Tahirə Məmməd onu “İki yol ayricında yazılmış roman” adlandırır [4, s.26]. Romanın natamallığının nisbi olduğunu, roman mətninin müxtəlif yönlü təhlillərə açıqlığını və sətiraltı mənalarının çoxluğununu müəllifin qoyduğu üç nöqtəni oxucuların oxuya bilməsinə şərait yaratdığını bugün bir çox ədəbiyyatşunaslar qəbul edirlər. Y.Səmədoğluunun mistik ab-havası və mifopoetik gücü daha çox olan əsəri məhz “Deyilənlər gəldi başa” romanıdır. Roman mətnində gizli qatları və layları ortaya çıxarmaq nəzəri təhlil və ədəbi şərhən güclü səriştə, intellektual təcrübə tələb edir. Romanda az qala hər bir ad – obraz adlarından tutmuş ən xırda əşyaların adlarına qədər özündə, keçmişə və müasirliyə dair konkret mətnlərin yaddasını daşıyır. Bu baxımdan romanda məkan adları xüsusi potensiala malikdir. XX əsr Azərbaycan ədəbiyyatının strukturunun mifopoetika ilə əlaqələrini araşdırıran Pərvanə İsayeva yazar ki, bu roman “..elə ilk səhifələrdən diqqəti xronotopun mifoloji mahiyyətinə yönəldir... Romanda xronotop “mifoloji potensiali” gerçəkləşdirən ən vacib kateqoriyalardan biridir” [1, s.201]. P.İsayeva romanda bu cür obyektlərin öz ilkin funksiyalarını dəyişərək konkretləşməsindən bəhs edir. Sarı hamamın mistik yükünü o biri dünya ilə gerçək maddi – var olan bu dünyanın sərhəd məkanı olması ilə izah edir. Sarı hamamın xtonik səciyyəsi daşımı bu baxımdan xüsusi önem kəsb edir. Xtonik məkan özlüyündə dönərgəliyi ifadə edir. Dönərgəlik dünyalar arasında sərhədə işarə edir. Dönərgə təbiətli varlıqların ən çox olduqları yer funksional pozulmanı rəmzləndirərək “köhnə”, “yarımçıq” kimi anlaşılan dəyirman, qalaça, qəbiristanlıq və s. kimi yerlərdir. Həmin diffuz zonalar həm dönərgə varlıqların olduğu yer, həm də onlarla temas yeri ola bilir. Romanda Cavadovun bacısı oğlunun, gənc qızın məhz sarı hamama aparılması da qədim mifoloji mətnlərlə səsləşir. Türk xalq inanclarına görə də adamlı düşmən olan cinlər

insan donuna düşüb aldatdıqları kimsələri xarabılığa, köhnə dəyirmana və ya çöllü-biyabana aparır. Cavadovun bacısı oğlu camaat arasında yayılan söz-söhbətə inanaraq xəzinə tapmaq ümidiş Sarı hamama yolların və oradan qeybə çəkilir. Səməndərin Sərdarbablı ocağının son-beşiyini, on beş yaşında intihar etmiş qızın kamancaları altında rəqs etdiyini də Sarı hamamda görür.

Millət olaraq mövcudluğun və var olmanın fasiləsizliyi və dinamikliyi yaddaşla təmin olu-

nur. Millətin daha böyük müstəvilərdə öz mövqeyini sərgiləmək, tarixi-etnik kimliyini təsdiqləmək üçün daim öz yaddaşını qorumaq kimi bir borcu var. Yusif Səmədoğlu hələ sovet rejiminin sərt illərində belə, milli-etnik şüur və tarixi yaddaşımızın bədii inikasında cəsarətli addımlar atmış bir yazıçıdır. Onun əsərlərində tarixi yaddaşımız və milli-etnik kimliyimiz bəzən aşkar, bəzən simvol və işaretlərə bürünmüş şəkildə təzahür edir.

Nəticə / Conclusion

Yaddaş mədəni irsi yaşadan ən böyük güclür. Mədəni irsin mənimsənilməsi prosesi geniş və çoxcəhətlidir, müəyyən xüsusiyyətlərə malikdir. Mədəni irsin rol və əhəmiyyətinin dəyərləndirilməsinin müasir üsulu onları təkcə olduqları formada, ilkin vəziyyətlərində saxlamaq, qorumaq deyil, həmçinin müasir çağda onlardan istifadənin müxtəlif yollarının olduğunu dəqiqləşdirməkdən ibarətdir. XX əsr bədii düşüncə tarixində yaddaşın mühüm rolu və yeri danılmazdır. Yaddaş istənilən dövrdə bədii ədəbiyyatın yaranmasını şərtləndirən amildir. Yusif Səmədoğlunun yaradıcılığının müxtəlif mərhə-

lərində yazdığı romanları və hekayələri – “Xəzri”, “Yaddan çıxmış sözlər”, “Gözlər”, “Qartal”, “220 №-li otaq”, “Güllər”, “Saat işləyir”, “Simurq quşu”, “Qalaktika”, “Soyuq daş”, “Beşik”, “46-cı ilin oyunları”, “Foto-fantaziya”, “Astana”, “Bayatı-şiraz”, “İncə dərəsində yaz çağrı” hekayələri və “Qətl günü”, “Deyilənlər gəldi başa” romanlarının mətnləri yaddaş nöqtəyi-nəzərindən, bədii ədəbiyyatda yaddaş anlayışı kontekstində, yaddaşın bədii-estetik səciyyəsi və xüsusiyyətlərinin təhlili baxımından güclü mənbədir.

Ədəbiyyat / References

1. İsayeva Pərvanə. Mifopoetika və XX əsr Azərbaycan ədəbiyyatının poetik strukturu. Bakı, 2015.
2. Kazimoğlu Muxtar (İmanov). Epos. Nəşr. Problemlər. Bakı: Elm və təhsil, 2012
3. Qəhrəmanlı N. Ədəbiyyat və əbədiyyət. Bakı: Nurlan, 2009.
4. Məmməd Tahirə. İki yol ayrıcında yazılmış roman. “Azərbaycan” jurnalı, 2005, N 12.
5. Odacı Serdar. Kültürel bellek aktarıcısı olaraq postmodern yazar ya da metinlerarasılıkla yeniden kurulan geçmiş: Buket Uzuner ve Su romanı örneği. Türkbilig, 2015/30: 129-136. <http://www.turkbilic.com/pdf/201530-457.pdf>
6. Səmədoğlu Y. Deyilənlər gəldi başa. Bakı: XXI-YNE, 1999.
7. Səmədoğlu Y. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2005.
8. Səmədova N. İnsan, zaman və həyat həqiqəti. Bakı, Nurlan, 2011.
9. Yaddaş haqqında deyilən aforizmlər <http://kayzen.az/blog/aforizmler/6942/yadda%C5%9F-haqq%C4%B1nda-deyil%C9%99n-aforizml%C9%99r.html>
10. Yusifli, Yusifsız günlər. Tərtibçi, ön sözün müəllifi S.Xəyal. Bakı: Nurlan, 2005.
11. Роговин М.С. Философские проблемы теории памяти. Москва, 1966.
12. Рубинштейн С.Л. Основы общей психологии – Издательство: Питер, 2002.

Особенности прозы Юсифа Самедоглу в контексте творчества и памяти

Лейла Алиева

Сумгайитский Государственный Университет. Азербайджан.

E-mail: aliyevaleyla74@mail.ru

Резюме. Буквальное значение слова «творчество» – создавать что-то новое. В творческом процессе задействованы все психические процессы человека, его чувства, восприятие, память, мышление и воображение. Суть отношения между литературой и памятью скрыта внутри художника. Например, писатель проводит наблюдения для создания того или иного персонажа, анализирует людей и их поведение, с которыми он сталкивается в своей жизни, а затем связывает эти черты и признаки, наблюдаемые у разных людей. В этом смысле следует отметить, что Юсиф Самедоглу в своем творчестве, художественно-эстетическом замысле сохраняет статус феноменального писателя, который защищает и развивает систему национальных и духовных ценностей Азербайджана и превращает ее в решающий фактор национального самосознания.

Ключевые слова: творчество, память, художественный текст, Ю.Самедоглу, проза